

**Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi  
Lənkəran Dövlət Universiteti**

Təsdiq edirəm  
Tədrisin təşkili və təlim  
texnologiyaları üzrə prorektor v.i.e:  
  
dos. Zaur Məmmədov  
"16" 01 2025-ci il

**Fənn sillabusu**

**İxtisas:** 050616-İnformasiya texnologiyaları,

050620-Kompüter mühəndisliyi

**Fakültə:** Aqrar və mühəndislik

**Kafedra:** Riyaziyyat və informatika

**I.Fənn haqqında məlumat:**

**Fənnin adı:** "Diskret riyaziyyat" (Təhsil Proqramı Azərbaycan Respublikası Təhsil Nazirliyinin 22.07.2015-ci il tarixli 802 nömrəli qərarı ilə təsdiq edilmiş, 050615-“İnformasiya təhlükəsizliyi” ixtisasının 2020-ci il Dövlət Standartına əsasən hazırlanmışdır)

**Kodu:** İPF-B04

**Tədris ili:** II (2024-2025 tədris ili) Semestr: IV

**Tədris yükü:** cəmi: 90 saat Auditoriya saatı -30 (15 saat mühazirə, 15 saat maşqələ)

**Tədris forması:** Öyani

**Tədris dili:** Azərbaycan dili

**AKTS üzrə kredit:** 3 kredit

**Auditoriya:**

Saat:

**II.Müəllim haqqında məlumat:**

**Adı, soyadı, elmi dərəcəsi və elmi adı:** b/m. Fərzəliyeva Ülkə Mirsamid qızı

**Kafedranın ünvani:** Lənkəran ş., LDU-nun 3 sayılı korpusu, 3-cü mərtəbə otaq № 301.

**Məsləhət günləri və saati:** V gün 12:00

**E-mail ünvani:** [ulker-salayeva@mail.ru](mailto:ulker-salayeva@mail.ru)

**III. Təsviyyə olunan dərsliklər və dərs vəsaitləri**

**Əsas ədəbiyyat**

1.K.B Mənsimov "Diskret riyaziyyatdan mühazirələr" BDU-2008

2.Fərəcov R.H.,Şimiyyev H. V "Diskret riyaziyyat" BDU-1998

3.Əliyev A.Y., Pirverdiyev V.A. "Diskret riyaziyyatın elementləri"

4.Яблонский С.В « Введение в дискретную математику» Bakı-2003

5.K.Mənsimov , A.Ramazanov « Сборник задач по дискретной математике» Baky-2008

**Əlavə ədəbiyyat:**

1.N.Tağıyev " Riyazi məntiq", mühazirələr

2.Internet resursları

**IV.Prerekvizitlər:** Fənnin tədrisi üçün öncədən çoxluqlar nəzəriyyəsinin və kombinatorikanın elementləri bölmələrinin bilməsi vacibdir.

**V. Korekvizitlər:** Bu fənnin tədrisi ilə yanaşı cəbr fənninin tədris olunması tövsiyə olunur.

**VI. Fənnin təsviri və məqsədi:** Diskret riyaziyyat və məntiqi elementlər müasir tətbiqi riyaziyyat elminin əsas sahələrindən olan ümumi riyazi təhsilin formallaşmasında mühüm rol oynayır. Qeyd edək ki, diskret riyaziyyatın meydana gəlməsi hələ çox qədim dövrlərə təsadüf edir. Lakin XX əsrдə EHM və idarəedici sistemlərin yaradılması ilə əlaqədar diskret riyaziyyat daha da inkişaf etmişdir.

Bu fənn "EHM və programlaşdırma" , "əməliyyatlar tədqiqi və oyunlar nəzəriyyəsi", "kodlaşdırma nəzəriyyəsi" , "sonlu avtomatlar" və digər fənlərin öyrənilməsi zamanı baza fənni rolunu oynayır.

Bu fənnin əsas məqsədi tələbələri "diskret riyaziyyat" fənninin əsasları və onun riyazi kibernetikada tətbiq sahələri ilə tanış etməkdən ibarətdir. Təlim prosesində tələbələr məntiq cəbrinin funksiyaları və onlar üzərində əməllər, DNF-lər nəzəriyyəsi və k-qiyaməli məntiq kimi diskret məsələləri həll etmək bacarığına malik olurlar.

**Mövzular və onların məzmunu**

1. İkili funksiya və ikilik prinsipi
2. Bul funksiyalar sisteminin tamlığı

3. Monoton bul funksiyaları.
4. Əsas qapalı bul funksiyaları sınıfları
5. Bul funksiyaların törəmələri
6. Predikatlar mənтиqi

Təsviyyə edilən informatika dərsliklərində istiqamətin reallaşma səviyyəsi.

**VII. Davamiyyətə verilən tələblər:** Fənn üzrə semestr ərzində buraxılmış auditoriya saatlarının ümumi sayı Elmi Şuranın 16 may 2024-cü il tarixli qərarına uyğun olaraq davamiyyət meyarları nəzərə alınmaqla müəyyən olmuş həddən yuxarı olduğu halda tələbə həmin fəndən imtahana buraxılmır, onun həmin fənn üzrə akademik borcu qalır.

**VIII. Qiymətləndirmə:** Tələbələrin biliyi 100 ballı sistemlə qiymətləndirilir. Bundan 50 ball tələbə semestr ərzində, 50 ball isə imtahanda toplayır. Semestr ərzində toplanan 50 bala aşağıdakılardır aiddir: 20 bal seminar və laboratoriya dərslərində fəaliyyətinə görə, 30 bal kollokviumların nəticələrinə görə. Əgər fənn üzrə həm seminar, həm laboratoriya varsa, onda 10 bal seminar, 10 bal isə laboratoriyyaya görə verilir.

Qiymətləndirmə zamanı Elmi Şuranın 16 may 2024-cü il tarixli qərarına uyğun olaraq qiymətləndirmə meyarları nəzərə alınır.

İmtahan biletinə bir qayda olaraq fənni əhatə edən 5 sual daxil edilir. Qiymət meyarları aşağıdakılardır:

- 10 bal- tələbə keçilmiş material dərindən başa düşür, cavabı dəqiq və hərtərəflidir;
- 9 bal- tələbə keçilmiş material tam başa düşür, cavabı dəqiqdir və mövzunun mətnini tam aça bilir;
- 8 bal- tələbə cavabında ümumi xarakterli bəzi qüsurlara yol verir;
- 7 bal- tələbə keçilmiş material başa düşür, lakin nəzəri cəhətdən bəzi məsələləri əsaslandırma bilmir;
- 6 bal- tələbənin cavabı əsasən düzgündür;
- 5 bal- tələbənin cavabında çatışmazlıqlar var, mövzunu tam əhatə edə bilmir;
- 4 bal- tələbənin cavabi qismən doğrudur, lakin mövzunu izah edərkən bəzi səhv'lərə yol verir;
- 3 bal- tələbənin mövzdən xəbəri var, lakin fikrini əsaslandırma bilmir;
- 1-2 bal- tələbənin mövzdən qismən xəbəri var;
- 0 bal- suala cavab yoxdur.

Tələbənin imtahanda topladığı balın miqdarı 17-dən az olmamalıdır. Əks təqdirdə tələbənin imtahan göstəriciləri semester ərzində tədris fəaliyyəti nəticəsində topladığı bala əlavə olunmur. Semestr nəticəsinə görə yekun qiymətləndirmə (imtahan və imtahanaqədərki ballar əsasında)

| №  | Bal               | Qiymət     |       |
|----|-------------------|------------|-------|
|    |                   | Sözlə      | Hərfə |
| 1. | 91-100            | Əla        | A     |
| 2. | 81-90             | Çox yaxşı  | B     |
| 3. | 71-80             | Yaxşı      | C     |
| 4. | 61-70             | Kafı       | D     |
| 5. | 51-60             | Qənaətbəxş | E     |
| 6. | 50 və ondan aşağı | Qeyri-kafı | F     |

**IX. Davranış qaydalarının pozulması:** Tələbə Universitetin daxili nizam-intizam qaydalarını pozduqda onun haqqında əsasnamədə nəzərdə tutulan qaydada tədbir görüləcək.

**X.Təqvim mövzu planı 15 saat mühabizə, 15 saat seminar Cəmi 30 saat**

| -№ | Dərslərin mövzuları   | Müh, | məsə | Tarix |
|----|---|------|------|-------|
| 1  | 2   | 3    | 4    | 5     |
| 1  | Riyazi mənтиq. Mənтиq cəbri<br><b>Plan:</b><br>1. Müləhizələr üzərində mənтиq əməlləri.<br>2. Misal həlli<br><b>Mənbə:[1,4]</b> | 2    | 2    |       |
| 2  | Müləhizələr mənтиqində düsturlar.<br><b>Plan:</b>   | 2    | 2    |       |

1. Eynigüclü düsturlar
2. Eyniliklə doğru və eyniliklə yalan düsturlar.

**Mənbə:[1,2]**

|   |  |      |    |
|---|--|------|----|
| 3 | Məntiq cəbrinin düsturları. (Bul funksiyaları)   | 2    | 2  |
|   | <b>Plan:</b>   |      |    |
|   | 1. Elementar bul funksiyaları.<br>2. Misal həlli   |      |    |
|   | <b>Mənbə:[1,2]</b>   |      |    |
| 4 | Bul funksiyalarının düsturlarla verilməsi  | 2    | 2  |
|   | <b>Plan:</b>   |      |    |
|   | 1. İkili bul funksiyaları<br>2. İkilik prinsipi  |      |    |
|   | <b>Mənbə:[1,4]</b>   |      |    |
| 5 | Bul funksiyaların dəyişənlərə görə ayrılması. Normal formalar.   | 2    | 2  |
|   | <b>Plan:</b>   |      |    |
|   | 1. Bul funksiyalarının dizyunktiv normal formalara ayrılmış<br>2. Bul funksiyalarının konyunktiv normal formalara ayrılmış<br>3. Düsturların mükəmməl dizyunktiv normal formaya gətirilməsi<br>4. Düsturların mükəmməl konyunktiv normal formaya gətirilməsi |      |    |
|   | <b>Mənbə:[1,2]</b>   |      |    |
| 6 | Jeqalkin cəbri   | 2    | 2  |
|   | <b>Plan:</b>   |      |    |
|   | 1. Bul funksiyasının Jeqalkin çoxhadlısına ayrılmış<br>2. Misal həlli  |      |    |
|   | <b>Mənbə:[1,4]</b>   |      |    |
| 7 | Bul funksiyalarının törəməsi   | 2    | 2  |
|   | <b>Plan:</b>   |      |    |
|   | 1. Bul funksiyalarının törəməsi<br>2. Bul funksiyalarının törəməsinin bəzi xassələri   |      |    |
|   | <b>Mənbə:[1,2]</b>   |      |    |
| 8 | Predikatlar məntiqi. Predikatlar məntiqinin eynigüclü düsturları   | 1    | 1  |
|   | <b>Plan:</b>   |      |    |
|   | 1. Predikatlar məntiqi üzərində əməllər<br>2. Ümumilik və varlıq kvantorları<br>3. Predikatlar məntiqinin eynigüclü düsturları<br>4. Predikatlar məntiqində eyniliklə doğru ola düsturlar  |      |    |
|   | <b>Mənbə:[1,2]</b>   |      |    |
|   |  | Cəmi | 15 |
|   |  |      | 15 |

#### XI. Fənn üzrə tələblər

Fənnin tədrisinin sonunda tələbələr riyaziyyat kursundan müəyyən biliklərə malik olmalı, o cümlədən fənn haqqında fikirlərini əsaslandırmayı bacarmalıdır. Riyaziyyatdan məsələ və misal həll etmək vərdişlərinə yiyələnməlidirlər.

“Diskret riyaziyyat və məntiqi elementlər” fənninin tədrisi zamanı tələbələrə riyaziyyatın müxtəlif bölmələrinin və praktik tətbiqini öyrədilməsi fənn üzrə qoyulan əsas tələblərdən biridir.

“Diskret riyaziyyat və məntiqi elementlər” fənnin tədrisi zamanı qoyulan tələbəl aşağıdakı kimidir:

- Mühazirə mətninin hazırlanması,
- test tapşırıqları,
- referat işləri,
- imtahan sualları,
- fərdi tapşırıqlar,
- məsələ və misallar.
- tətbiqi məsələlər.

#### XII. Fənn üzrə təlimin nticələri:

- Mülahizələr məntiqində düsturla, Bul funksiyaları, Bul funksiyaların düsturla verilməsi sahələri ətraflı şəkildə öyrədirilir
- Məntiq cəbrinin funksiyalarının tətbiqləri, Predikatlar məntiqi, Predikatlar məntiqinin eynigüclü düsturlarının isbatlarını öyrədir.

#### XIII. Tələbələrin fənn haqqında fikrinin öyrənilməsi:

#### XIV. Kollokvium sualları:

##### I. Kollokvium sualları:

1. Riyazi məntiq. Məntiq cəbri
2. Mülahizələr üzərində məntiq əməlləri
3. Mülahizələr məntiqində düsturlar
4. Eynigüclü düsturlar
5. Eyniliklə doğru və eyniliklə yalan düsturlar.
6. Məntiq cəbrinin düsturları.
7. Bul funksiyaları
8. Elementar bul funksiyaları
9. Bul funksiyalarının düsturlarla verilməsi
10. İkili bul funksiyaları. İkilik prinsipi

##### II. Kollokvium sualları:

1. Bul funksiyalarının dizyunktiv normal formalara ayrılışı
2. Bul funksiyalarının konyunktiv normal formalara ayrılışı
3. Düsturların mükəmməl dizyunktiv normal formaya gətirilməsi
4. Düsturların mükəmməl konyunktiv normal formaya gətirilməsi
5. Bul funksiyasının Jeqalkin çoxhədlisinə ayrılışı
6. Misal
7. Misal
8. Misal
9. Misal
10. Misal

#### XV. İmtahan sualları

1. Riyazi məntiq. Məntiq cəbri
2. Mülahizələr üzərində məntiq əməlləri
3. Mülahizələr məntiqində düsturlar
4. Eynigüclü düsturlar
5. Eyniliklə doğru və eyniliklə yalan düsturlar.
6. Məntiq cəbrinin düsturları. Bul funksiyaları
7. Elementar bul funksiyaları
8. Bul funksiyalarının düsturlarla verilməsi
9. İkili bul funksiyaları. İkilik prinsipi
10. Bul funksiyaların dəyişənlərə görə ayrılması
11. Normal formalar.
12. Bul funksiyalarının dizyunktiv normal formalara ayrılışı
13. Bul funksiyalarının konyunktiv normal formalara ayrılışı
14. Düsturların mükəmməl dizyunktiv normal formaya gətirilməsi
15. Düsturların mükəmməl konyunktiv normal formaya gətirilməsi
16. Jeqalkin cəbri
17. Bul funksiyasının Jeqalkin çoxhədlisinə ayrılışı
18. Bul funksiyalarının törəməsi
19. Bul funksiyalarının törəməsinin xassələri
20. Predikatlar məntiqi.
21. Predikatlar məntiqi üzərində əməllər.
22. Ümumilik və varlıq kvantorları
23. Predikatlar məntiqinin eynigüclü düsturları
24. Predikatlar məntiqində eyniliklə doğru ola düsturlar

**"Diskret riyaziyyat"** fənninin sillabusu 050616 İnformasiya texnologiyaları və 050620 Kompüter mühəndisliyi ixtisaslarının tədris planı və fənn programı əsasında tərtib edilmişdir.

Sillabus «Riyaziyyat və informatika» kafedrasında müzakirə edilərək, təsdiq edilmişdir  
(16 yanvar 2025-ci il, protokol № 06).

Fənn müəllimi:

Kafedra müdürü:

b/m.Ü.M.Fərzəliyeva

dos.N.C.Paşayev